



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 574

Bakı şəhəri, 21 dekabr 2017-ci il

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”i yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

**Azərbaycan Respublikasının
Baş naziri**

Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 21 dekabr
tarixli 574 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları	Mal mövqələrinin adları	Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)
1	2	3
2203 00	səməni pivesi	1 litr üçün 1,7 manat
2204 (2204 10 110 0 və 2204 30 100 0 istisna olmaqla)	təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa	1 litr üçün 3,5 manat
2204 10 110 0	şampan şərabı	1 litr üçün 5,0 manat
2204 30 100 0	qızcırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qızcırma ilə alınmış digər üzüm susloları	1 litr üçün 0,2 manat
2205	vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları	1 litr üçün 3,5 manat
2206 00	digər qızcırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qızcırdılmış içkilərin qarışıqları və qızcırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış	1 litr üçün 3,5 manat
2207 10 000 0	denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı ilə	1 litr üçün 4,0 manat

1	2	3
2208 20	üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar	1 litr üçün 10,0 manat
2208 30	viski	1 litr üçün 10,0 manat
2208 40	rom və digər spirtli tinkturalar, şəkər qamışının qıçqırdılmış məhsullarının qovulması nəticəsində alınan	1 litr üçün 10,0 manat
2208 50	cin və ardıc tinkurası	1 litr üçün 10,0 manat
2208 60	araq	1 litr üçün 10,0 manat
2208 70	likörlər	1 litr üçün 10,0 manat
2208 90 110 0– 2208 90 780 0	digər spirtli içkilər	1 litr üçün 10,0 manat
2208 90 910 0 2208 90 990 0	həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti	1 litr üçün 4,0 manat
2402 10 000 0	tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar	1000 ədəd üçün 20,0 manat
2402 20	tərkibində tütün olan siqaretlər	1000 ədəd üçün 12,0 manat
2402 90 000 0	digər siqaretlər və siqarillalar	1000 ədəd üçün 12,0 manat
2710 12 110 0	yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün	1 ton üçün 80 manat
2710 12 150 0	yüngül distilyatlar və məhsullar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 12 110 0 alt yarımövqeyində göstərilənlərdən başqa	1 ton üçün 1,0 manat
2710 12 210 0	xüsusi benzinlər: uayt-spirit	1 ton üçün 1,0 manat
2710 12 250 0	digər xüsusi benzinlər	1 ton üçün 1,0 manat
2710 12 310 0	aviasiya benzinləri	1 ton üçün 1,0 manat
2710 12 410 0	mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə	1 ton üçün 200 manat
2710 12 450 0	mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə	1 ton üçün 80 manat
2710 12 490 0	mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə	1 ton üçün 120 manat

1	2	3
2710 12 510 1	mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə	1 ton üçün 200 manat
2710 12 510 9	mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, digərləri	1 ton üçün 80 manat
2710 12 590 0	mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə	1 ton üçün 120 manat
2710 12 700 0	reaktiv benzin yanacağı	1 ton üçün 1,0 manat
2710 12 900 0	digər yüngül distilyatlar	1 ton üçün 1,0 manat
2710 19 110 0	orta distilyatlar: emalın spesifik prosesləri üçün	1 ton üçün 80 manat
2710 19 150 0	orta distilyatlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa	1 ton üçün 1,0 manat
2710 19 210 0 2710 19 250 0	digər məqsədlər üçün kerosin	1 ton üçün 80 manat
2710 19 290 0	digər məqsədlər üçün digər orta distilyatlar	1 ton üçün 80 manat
2710 19 310 0 – 2710 19 480 0	qazoyllar	1 ton üçün 80 manat
2710 19 510 0 – 2710 19 680 0	maye yanacaq	1 ton üçün 1,0 manat
2710 19 710 0	sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün	1 ton üçün 1,0 manat
2710 19 750 0	sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa	1 ton üçün 1,0 manat
2710 19 820 0	mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı	1 ton üçün 50 manat
2710 19 840 0	hidravlik məqsədlər üçün mayelər	1 ton üçün 1,0 manat
2710 19 860 0	açıq rəngli yağlar, vazelin yağı	1 ton üçün 1,0 manat
2710 19 880 0	dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ	1 ton üçün 1,0 manat
2710 19 920 0	metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları	1 ton üçün 1,0 manat

1	2	3
2710 19 940 0	elektrik izolyasiya yağları	1 ton üçün 50 manat
2710 19 980 0	digər sürtkü yağları və digər yağlar	1 ton üçün 1,0 manat
2710 20 110 0 – 2710 20 190 0	qazoyllar	1 ton üçün 80 manat
2710 20 310 0 – 2710 20 390 0	maye yanacaq	1 ton üçün 1,0 manat
2710 20 900 0	digər neft məhsulları	1 ton üçün 50 manat
2712 10	neft vazelini	1 ton üçün 10,0 manat
2713	neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar	1 ton üçün 24 manat
2714	təbii bitum və asfalt; bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları	1 ton üçün 1,0 manat
2715 00 000 0	təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar	1 ton üçün 1,0 manat

№-li nüsxə